

Oxucu məktubları

Minnətdarlıq

Hörmətli redaksiya!

Bu məktubu sizə 18 yaşlı nəticəmin köməklili ilə göndərirəm. Mənim 99 yaşım var. Dünyanın pis üzünü də gör-

Dövlətimiz hər zaman öz vətəndaşının yanındadır

müşəm, yaxşıdır da. İkinci Dünya müharibəsinin həyatımızda qoyduğu izlər bu gün də qalır. Həmin illərdə kəndimizdə nə qədər başıpaqlı var idisə, müharibəyə getmişdi. Kənddə qalan qocalar, qadınlar, uşaqlar isə çətinliklərə düşər olmuşdu. Qardaşım da, həyat yoldaşım da İkinci Dünya müharibəsinə yollandılar. Sonra yoldaşım yaralı vəziyyətdə qayıtdı, qardaşım isə itkin düşdü. Evlərə gələn qara kağızlar neçə-neçə ocağı söndürdü. Onlar döyüşdə, biz də arxa cəbhədə cəfalar çəksək də, həmin illərdə zəhmətimizin qarşılığını ala bilmirdik. Çətinliklərdə olsa, 9 uşaq böyüdüb boya-başa çatdırdım. Özüm

orta təhsilli olsam da, balalarım ali təhsil verməyə çalışdım. İllər keçdi, Vətənimiz müstəqillik qazandı. Zəhmətimizə qiymət verildi. Dövlətimiz güc qazandıqca bizim də maddi vəziyyətimiz düzəldi. Sağlamlığımız da, yaşayışımız da yaxşılaşdı. Hər il 9 May – Qələbə Günü ərəfəsində müharibə veteranlarına, onların həyat yoldaşlarına maddi yardım göstərildi. Bu ənənə yenə də davam edir. Dövlətimiz hər zaman öz vətəndaşlarının qeydinə qalır. Dövlət başçımızın 2022-ci il 19 aprel tarixli Sərəncamı ilə ailəmiz də birdəfəlik maddi yardım aldı. Mən bütün bunlara görə minnətdarlığımı bildirmək və gənclərə dövlət, xalq üçün çəkilən zəhmətini heç vaxt itmir demək istəyirəm.

Dilbər MƏMMƏDOVA
Şərur rayonu, İbadulla kənd sakini

Teatrsevərləri yeni sənət uğurları ilə sevindərməyə çalışacağıq

Hörmətli redaksiya! Bildiyiniz kimi, yaxın günlərdə muxtar respublika rəhbərinin bilavasitə təşəbbüsü və dəstəyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Şərqi qocaman sənət ocaqlarından biri olan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verildi. Teatrımıza belə yüksək adın verilməsi dövlətimizin mədəniyyətimizə göstərdiyi böyük qayğıın göstəricisidir. Bu dəyər biz gənc sənət adamlarının işimizə olan sevgimizi, məsuliyyətimizi daha da artırır. Bu yaradıcı kollektivdə çalışanların əməkhaqlarının artırılması da sənət adamları üçün böyük stimuldur. Bizə bu sevinci yaşadan dövlətimizə minnətdarlığımı bildirirəm.

Mən də Naxçıvan Dövlət Milli Dram Teatrının gənc aktrisası kimi söz verirəm ki, qəlbimdəki ən saf, ən təmiz duyğularla yola çıxaraq, bu sənətdə canımı, ruhumu, sevgimi qoyaraq irəlilə-



yəcəyəm, teatrimızda milli dəyərləri qorumaq və təbliğ etmək, tariximizin şərəfli səhifələrini yaşatmaq missiyasını layiqincə yerinə yetirəcəyəm! Çalışacağıq ki, yeni sənət uğurları ilə dövlətimizin bu etimadını layiqincə doğruldaq, yeni tamaşalarla, bir-birindən maraqlı, rəngarəng rollarla teatrsevərlərimizi, qədrbilən tamaşaçılarımızı sevindirək.

Mehri NƏBİYEVA
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktrisası

Hörmətli redaksiya, bu məktubu sizə minnətdarlıq hissi ilə ünvanlayıram. Gözlərimiz Günəşin aydınladığı bu dünyaya açılan pəncərə, dünyaya gəldiyimiz gündən köçdüyümüz günə kimi bizim yolyoldaşımızdır. Onların köməyi ilə dünyanın gözəlliklərini doyunca seyr edirik. Yaşımız ötdükə gözümüzün nuru azalır, müxtəlif xəstəliklərə düşər olur.

Gözlərimin nuruna qovuşduğum üçün minnətdaram

Mənim 75 yaşım var. Bir neçə ay idi ki, gözlərimdən birində qızartı və şişkinlik, görməmədə get-gedə zəifləmə hiss edirdim. Mualicə üçün həkimə müraciət edəndə öyrəndim ki, gözüm əməliyyat olunmasa, müəyyən bir vaxtdan sonra görmə qabiliyyətim tamamilə itirə bilərəm. Bu xəbər məni də, yaxınlarımı da çox məyus etsə də, bir neçə gün sonra Bakı şəhərindən yüksəkixtisaslı həkim briqadasının Naxçıvan Diaqnostika Mualicə Mərkəzinə dəvət olunması barədə xəbər aldım. Mən də müayinə və mualicə üçün müraciət edib təmənnəsiz əməliyyat olundum. Gözüm nuruna qovuşdu əziz həkimlərimizin sayəsində. Xəstəxananın tibb heyətinin peşəkarlığı, qayğısı ilə sağlamlığıma qovuşdum. Bakı şəhərindən gələn həkimlərlə birlikdə çalışan yerli tibb işçilərimizin zəhməti, əməyi də danılmazdır. Yaşım çox olduğuna görə hərəkət edə bilmədiyim üçün Mahir, Vüsalə həkim əməliyyat öncəsi dincəldiyim otağa gəlib müayinəmi etdilər, qan analizimi götürdülər. Tanrı hər birindən razı olsun.

Onu da deyim ki, bu aksiya ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmişdi. Bunun necə böyük savab iş olduğuna dünya işığından ömürlük nəhrum olmaq kimi bir təhlükə ilə üz-üzə qalanlar daha yaxşı anlayır. Allah bu savab yiyələrinin gözlərinə nur, qollarına qüvvət versin! Mən müayinəyə və mualicəyə cəlb olunan insanlar adından göstərilən təmənnəsiz tibbi xidmətə görə dövlətimizə minnətdarlığımı bildirirəm.

Zəhra BABAYEVA
Naxçıvan şəhəri

Elmin, tədrisin və mədəniyyətin inteqrasiyasını özündə birləşdirən ali təhsil ocağı


Hörmətli redaksiya!

Mən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Stomatologiya ixtisasında təhsil alıram. Qeyd etmək istəyirəm ki, universitetin təhsil şəraiti çox gözəldir. Bu isə muxtar respublika rəhbərinin ali təhsil ocağına göstərmiş olduğu diqqət və qayğıdan xəbər verir. Universitetimizin hər cür şəraitlə təchiz edilmiş tələbə evi, zəngin elektron kitabxanası, xəstəxanası bu ali təhsil ocağına olan marağı getdikcə artırmaqdadır. Sevindirici haldır ki, bu universitet Azərbaycanda ali təhsil müəssisələri arasında yeganə modern üslubda kampaşa sahibdir. Deyərdim ki, ilk olaraq Texnoparkın burada yaradılması prosesi, müasir laboratoriya və auditoriyalarla təchiz edilməsi bizim simamızda olan əcnəbi tələbələrin bu prestijli ali təhsil ocağına marağ göstərmələri üçün əsas səbəblərdir. Fikrimi konkret olaraq belə ifadə edərdim: Naxçıvan Dövlət Universiteti elmin, tədrisin və mədəniyyətin inteqrasiyasını özündə birləşdirən mötəbər ali məktəbdir.

Naxçıvanda gənclərin, o cümlədən xarici tələbələrin təhsil alması ilə yanaşı, onların yaşaması və işləməsi üçün də hərtərəfli şərait yaradılıb. Hər il biz əcnəbi tələbələrə ərzaq paylarının ayrılması, Ramazan bayramı ilə əlaqədar iftar paylarının verilməsi, maddi yardım almaq üçün elektron kartlar təqdim edilməsi muxtar respublika rəhbərinin tələbələrə göstərdiyi diqqətin daha bir ifadəsidir. Bizə göstərilən bu qayğıya görə ali təhsil ocağının tələbə-gəncləri adından dərin minnətdarlığımı bildirirəm.

Əmrə ASLANTATAR
Naxçıvan Dövlət Universitetinin
Stomatologiya ixtisasının III kurs tələbəsi

Yaradılan şərait təhsilimizin nailiyyətlərini efir vasitəsilə daha geniş auditoriyaya təqdim etmək imkanı verir



Hörmətli redaksiya!

Bu məktubda yaxın günlərdə yeni internet saytının təqdimatı olan təhsil televiziyası və radiosunda biz müəllimlər və şagirdlərimiz üçün yaradılan şəraitdən və geniş imkanlardan bəhs etmək istədim. Hamımıza məlumdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu redaksiyanın tədris proqramlarının, layihələrin, ümumilikdə, təhsil sahəsində baş verən yeniliklərin icması təcrübəli müəllimlərin icması vasitəsilə operativ şəkildə çatdırılmasında mühüm rolunu

Təhsil televiziyasında müəllifi və aparıcısı olduğum “Mütaliə vaxtı” verilişi boyunca şagirdlərdə mütaliə bacarıqlarının yaranması və mütaliə sayəsində yazı qabiliyyətlərinin formalaşdırılması mövzusunda müxtəlif müzakirələr aparılır. Proqramda elm və təhsil sahəsində tanınmış maraqlı şəxslərlə, müxtəlif ixtisasdan olan müəllimlərlə kitabə sevgi, oxuya marağ, oxuduğunu qavramaq və anlamaq kimi mövzular ətrafında müzakirələr təşkil olunur.

“Təhsildə bu gün” verilişində mütəmadi yayımlanan xəbərlərdə muxtar respublikada təhsil sahəsində baş verən yeniliklərlə izləyicilər məlumatlandırılır. Beləliklə, biz muxtar respublikanın bütün ümumtəhsil məktəblərində çalışan təcrübəli müəllimləri tanımış oluruz.

kildə çatdırılmasında mühüm rolunu. Təhsil televiziyası bu gün bütün təhsil prosesinin iştirakçıları – müəllimləri, şagirdləri, valideynləri bir yerə toplayan platforma kimi çıxış edir. Valideynlər övladlarının nailiyyətlərini kütləvi informasiya vasitələri ilə yayımlanmasını sevinclə qarşılayırlar.

Təhsil televiziyasında müəllifi və aparıcısı olduğum “Mütaliə vaxtı” verilişi boyunca şagirdlərdə mütaliə bacarıqlarının yaranması və mütaliə sayəsində yazı qabiliyyətlərinin formalaşdırılması mövzusunda müxtəlif müzakirələr aparılır. Proqramda elm və təhsil sahəsində tanınmış maraqlı şəxslərlə, müxtəlif ixtisasdan olan müəllimlərlə kitabə sevgi, oxuya marağ, oxuduğunu qavramaq və anlamaq kimi mövzular ətrafında müzakirələr təşkil olunur.

“Təhsildə bu gün” verilişində mütəmadi yayımlanan xəbərlərdə muxtar respublikada təhsil sahəsində baş verən yeniliklərlə izləyicilər məlumatlandırılır. Beləliklə, biz muxtar respublikanın bütün ümumtəhsil məktəblərində çalışan təcrübəli müəllimləri tanımış oluruz.

“Uğur yolu” verilişində isə bilik və istedad ilə seçilən şagirdlər icması vasitəsilə tanındılar. Bu kimi maraqlı verilişlər şagirdlərin əsudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların dünyagörüşlərinin formalaşmasına, əldə etdikləri bilikləri zənginləşdirmələrinə, mütaliyə maraqlarının artmasına imkan yaradır.

Bu yaxınlarda kanal35.az saytıının istifadəyə verilməsi, “Kanal 35” televiziyasının çəkiliş studiyasının yenidən qurulması, müasir texnoloji avadanlıqlarla təchiz olunması muxtar respublikamızda təhsilin inkişafı, qazanılan nailiyyətlər, tədris prosesində yeniliklərin tətbiqi ilə bağlı daha geniş auditoriyaya operativ məlumat vermək, təhsildə ayanilik prinsiplərindən istifadə etmək maraqlı verilişlərin hazırlanması baxımından daha geniş imkanlar açır.

Hörmətli redaksiya! Təhsilə göstərdiyi dövlət qayğısına görə həmkarlarımız adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımı bildirirəm.

Asudə MƏMMƏDOVA
Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin direktoru

Hörmətli redaksiya! Naxçıvanda ailə təsərrüfatlarına hər cür köməklik göstərilir. Görülən işlərin nəticəsidir ki, belə təsərrüfatların sayı ildən-ilə artır. Diyarımızda həyata keçirilən bir çox tədbirlər ailə təsərrüfatlarına

Rayonlarda ilk dəfə “Kətə” festivalı keçirilməsi təqdirəlayiq haldır

məhsullarını daha yaxşı tanıtməyə və ailə büdcəsini genişləndirməyə imkan verir. Muxtar respublikada müntəzəm olaraq təşkil edilən kənd təsərrüfatı satış yarmarkaları, sərği-satışlar və müxtəlif səpkili festivallar da bu işdə böyük rol oynayır. Naxçıvan şəhərində keçirilən ənənəvi “Kətə” festivalı muxtar diyarımızın zəngin mətbəxinə, süfrə ənənələrini özündə əks etdirməsi, kütləvi marağ yaratması baxımından mühüm əhəmiyyət daşıyır. Bu il ilk dəfə muxtar respublikamızın rayonlarında da belə festivalların keçirilməsi xüsusi qeyd olunmalıdır.

Rayonumuzda da belə bir festivalın təşkili biz sakinləri çox sevindirdi. Naxçıvan şəhəri ilə Sədərək rayonu arasında 80 kilometr məsafə var. Ona görə də Sədərək və məsafəcə uzaq olan rayonlarda yaşayan bir çox insanın Naxçıvanda keçirilən “Kətə” festivalında iştirak etmək imkanı olmur. Bu baxımdan bu festivalın rayon mərkəzlərində də keçirilməsi təqdirəlayiq haldır. Biz də Heydərabad qəsəbəsində təşkil edilmiş festivalda məmnuniyyətlə iştirak etdik. Mənim kimi ahl adamlar üçün



ladlarımız düşmənin beş metrliyində yerləşən məktəblərdə təhsil alır. Sözsüz ki, qəsəbənin mərkəzi meydanında təşkil edilən bu festival düşməni postlarından da aydın şəkildə görünürdü. 90-cı illərin əvvəllərində layiqli cavabımı alan, Vətən müharibəsində məhv edilən xain, azğın düşməni qoy fəraman həyatımız, boluq-bərəkət içində keçən gün-güzəranımız da bir başqa cür gözəldə olsun. Rayon sakinləri adından yaradılan şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm.

Dilbər RZAYEVA
Sədərək rayonunun Qaraqac kənd sakini

İtmişdir

Naxçıvan şəhər Əliabab qəsəbəsi döngə 17, ev 40-da yaşamış Rzayev Fəxrəddin Hüseyn oğlunun adına verilmiş 19.05.2016-cı il tarixli MH-0048339 nömrəli çıxarış itdiyindən etibarsız sayılır.

Əlizadə Rəmzi Novruzəli oğlunun adına olan avtomobilin texniki pasportu itdiyindən etibarsız sayılır.

Cəfərzadə Anar Sahib oğlunun adına olan sürücülük vəsiqəsi itdiyindən etibarsız sayılır.

ŞƏRQ qapısı

Baş redaktor:
MEHRİBAN SULTANOVA

Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi 14.

Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Nömrəyə məsul: Gülcəmal Tahirova

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnilib və Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 1500. Sifariş № 427